

ISSN-0207-4710

GÖYƏRGİN




RAFIQ YUSIFOĞLU

BU DƏRƏDƏN BAXIB GÖRDÜM

Xoşbəxtlərin xoşbəxtiyəm,
Güzarım bu yerə düşüb.
İki dağın arasına
Bir insafsız dərə düşüb.

Bu dərənin sinəsindən
Büllur sulu Qarqar axır.
Layla çalıb ovundurur,
Ta neyləsin Qarqar, axı?!

Bu dərədən baxıb gördüm,
Cıdır düzü bir dağ imiş.
Ayri düşmüş iki dağın
Hər gözü bir bulaq imiş...



F. Kəçəri adına
Respublika Uşaq
KİTABXANASI

İNV. №

ŞUŞA NƏĞMƏLƏRİ

VURULMUŞAM ŞUŞAYA

Dindirsən oxuyacaq,
Qalalar himə bənddi.
Vurulmuşam Şuşaya,
Həm şəhərdi, həm kənddi...

Dörd tərəfi sıldırıım,
Sıldırıım boyu çiçək.
Oğlanları şirindil,
Qızları gözəl-göyçək.

Aşağıdan baxırsan,
Dağda işiq sayrışır.
Şuşanın işıqları
Uluzlara qarışır.

Qapıbir qonşudurlar
Qartallarla adamlar.
Qızıl-qızıl güllərin
Ləçeyindən od damlar.

Çiçəklər də olubdur
Bu şəhərin sakini.
Küçəyə daş döşənib,
Di dur gəz daş səkini.

Ən qədim evlər ilə
Təzələr yan-yanadı.
Şuşa həm gənc, həm qoca,
Həm övlad, həm anadı.

Hara baxsan tarixdi,
Hara baxsan muzeydi.
Bir tərəfi güneydi,
Bir tərəfi quzeydi.

Bir tərəfində Qırxqız,
Bir tərəfində Kirsdi.
Qalxıb getdim Turşuya,
İsa bulağı küsdü.

Heç bir şəhərdə yoxdu
Belə hava bəlkə də;
Gün altında yanırsan,
Üşüyürsən kölgədə.

Binalar addımlayırlar,
Gedir üzü sabaha.
Qala divarlarına
Bu şəhər siğmir daha...

Gözəl günü öndədi,
Hələ qönçədi Şuşa.
Dağların əllerində
Sanki xonçadı Şuşa.

CİDIR DÜZÜ

Cıdır düzünün qoynunda
Uluzlar sanı gül-çiçək.
Bu düzdən aşağı baxsan,
Qarqar lent tək görünəcək.

Sanacaqsan təyyarədən
Boylanırsan aşağı sən.
Nə bilirsən bu yer haqda,
Sən dünənin uşağınan.

Əlçatmayan zirvə olub
Cıdır düzü yadlar üçün.
Ancaq bu gün qəribəsəyib,
Şahə qalxan atlar üçün.

Təbiətin yaratdığı
Əsrarəngiz bir əsərdi.
Düz olsa da, hündürlükdə
Dağlar ilə bərabərdi...

BURDA SƏS SƏSƏ SÖYKƏNİR

Burda səs səsə söykənir,
Zil ucalıb bir dağ olur.
Yamacların ətəyində
Bəm əriyib bulaq olur.

O kimdi bayatı çəkən? -
Açıb dərdini söyləsin.
Otu, çıçayı oxuyan
Yerin adamı neyləsin?!

XARI BÜLBÜL

Sarı bülbü'l, sarı bülbü'l,
Söylə, nə tez gözdən itdin?
O qədər gül dərdi çəkdi,
Özün də gül olub bitdin.

Ay çiçəyə sığınan quş,
Çıxart ləçək donu, barı.
Gülə qonub bal yığmağa,
Səni görüb, donub ari.

Belə çiçək görməmişdim,
Ləçeyində ari, bülbü'l.
Üç canlıının heyratinə
Heykəl olub Xarı bülbü'l.

ŞUŞADA BITƏN ÇIÇƏK

Çıxanda Üçməx dağına
Sevincdən qartala döndüm.
Xarı bülbü'l görəndə
Heyrətimdən lala döndüm.

Deyirəm, təbiət necə
Əlvan çələng toxuyurmuş?!
Şuşa bitən çiçək də
Bülbü'l olub oxuyurmuş...

ZƏNGULƏ

Təki duymağın bacar,
Dinir ot da, yarpaq da.
Dilə gəlib oxuyur
Burda daş da, torpaq da.

Təbiət yaddaşında
Neçə şux səs yaşadır.
Qarabağ torpağının
Zənguləsi Şuşadır.

ŞUŞA